

Müstəqillik tarixinin qızıl səhifəsi

1991-ci ilin 18 oktyabrında Ali Sovet uzun sürən gərgin müzakirələrdən sonra, nəhayət ki, 70 illik bir ayrılığa son qoydu. "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdi. Bununla da Azərbaycan Respublikasının dövlət müstəqilliyi hüquqi baxımdan bərpa edildi. 1991-ci il dekabrın 29-da Azərbaycanın müstəqillik məsələsi ümumxalq referendumuna çıxarıldı və əhalinin 95 fai zi səsvermədə iştirak edərək ölkənin suverenliyinə və istiqlaliyyətinə səs verdi.

Azadlıq verilmir, qanla alınır. 1918-1920-ci illərdə olduyu kimi, Azərbaycanın müstəqilliyini istəməyən güclər, məkrli dövlətlər yenə də müstəqillik yolumuzun üstünə erməni faktoru ilə çıxıb, xalqımıza mane olmağa çalışıdlar.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq başımıza gələn bəlaların, o cümlədən Birinci Qarabağ müharibəsinə dəki uğursuzluqlarımızın əsas səbəbkəri ermənilər və maraq dairələrində olduğumuz fövqəlgüclər idisə, bir səbəbi də güclü, iradəli, beynəlxalq siyasetdə səriştəsi olan, orduya sərkərdəlik etməyi bacaran, xalqının gücünə arxalanan bir liderin rəhbərlikdə təmsil edilməməsi idi. Elə bu səbəbdən də çoxdan fürsət gözləyən ermənilər Azərbaycanda olan hakimiyyətsizlikdən, xaosdan istifadə edib torpaqlarımızı işğal, müstəqilliyimizi tehdid etməyə başladılar. Xalqımızın, dövlətimizin sınığa çəkildiyi o illərdə hər gün səhərləri torpaqlarımızın bir hissəsinin işğal edilməsi barədə xəbərlərə açırdıq. Nəhayət ki, 1993-cü ildə ölkəmiz vətəndaş müharibəsi ilə üz-üzə durunda Tanrı Heydər Əliyevi xalqımıza xilaskar olaraq göndərdi. Ümummilli Lider Azərbaycanı alovlanmaqdə olan vətəndaş müharibəsindən, separatçılıqdan, dövlət kimi parçalanıb tarix səhnəsindən yox olmaq tehlükəsindən xilas etdi.

Ulu Öndər müharibənin gedisində qüvvələr nisbətinin və konar qüvvələrin təsir imkanları balansının xeyrimizə olmadığını zamanında qiyamətləndirərək atəşkəsə nail oldu. Atəşkəsin, əslində, olmayan nizami ordumuzun yaradılması, ölkə iqtisadiyyatının gücləndirilməsi, dövlət

idarəciliyi və milli həmrəyliyin möhkəmləndirilməsi fəsəti demək idi. Mahir siyasetçi və təcrübəli dövlət xadımı Ulu Öndər az vaxt içərisində Azərbaycan üçün yol xəritəsi hazırladı və onun uğurla həyata keçirilməsi üçün etibarlı təminat yarada bildi.

Hakimiyyətə gəldiyi gündən Ulu Öndərin siyasetinə sadıq qaldığını və onun siyasi kursunu ləyaqətlə davam etdirəcəyini bildirən cənab İlham Əliyevin atlığı hər addım Azərbaycanı qüdrətli inkişaf yoluna çıxardı. Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı daxili və xairici siyaset sayəsində tarixinin ən böyük uğurlarına imza atdı. Ölkənin şəhər və kəndləri öz simasını dəyişdi, bir-birinin ardınca yollar, körpülər, yolötürüçülər tikildi, çoxsaylı iqtisadi, sosial və mədəni layihələr uğurla həyata keçirildi. Azərbaycan Avrasiyanın çox mühüm nəqliyyat və enerji arteriyalarının təşəbbüskarı oldu. Təbii ki, bütün bu uğurlar qat-qat daha artıq olardı, əgər Qarabağ problemi olmasaydı. Sırr deyil ki, ötən illər ərzində ölkə büdcəsinin böyük bir hissəsi hərbi xərclərə yönəldilməkdə idi. Ordunu tekmilləşdirmek, müasir silah növləri ilə təchiz etmek, bir sözə, ölkənin müdafiə qüdrətinin müasir tələblər səviyyəsində olmasını təmin etmək Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cənab İlham Əliyevin gündəlik fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan Prezidenti və onun komandası Qarabağ probleminin sülh yolu ilə həll olunması namənə bütün nüfuzlu beynəlxalq təşkilatlarla, həmsədr ölkələrin rəhbərləri və Avropa qurumları ilə intensiv iş apar-

maqdə idi. Birbaşa Prezidentin şəxsində Azərbaycan diplomatik istiqamətdə o dərəcədə fəal və səmərəli işləyirdi ki, Ermənistən tərəfi hər dəfə sixşidirlər maqdə olduğu dalandan xilas olmaq üçün adekvat olmayan addımlar atmaq məcburiyyətində qalırdı. Qarabağ probleminin beynəlxalq platformlarda müzakirəsi zamanı Ermənistənən baş naziri Paşinyanın dəfələrlə pis vəziyyətdə qaldığı artıq bütün dünyaya məlumdur.

Azərbaycan Birinci Qarabağ müharibəsini möğlub durumda başa vurmaşıdu. Məğlub ölkənin rəhbəri üçün problemin sülh yolu ilə həlli istiqamətdə aparılan danışqlarda öz ölkəsinin maraqlarını sonadək qorumaq, əlbəttə ki, asan məsələ deyildi. Amma Prezident bu çətin vəzifənin öhdəsində bacarıqla gəlirdi. Dövlətimizin başçısının son iki-üç ildəki çıxış və bəyanatlarından da hiss olundu ki, Ermənistən tərəfinin sonadək status-kvonu qorumaq cəhdləri artıq onun da səbrini tükəndirmişdi.

Ermənistən qeyri-konstruktiv mövqeyi və həmsədr-lərin fəaliyyətsizliyi problemin hərbi yolla həlli variantını getdikcə daha da aktuallaşdırıldı. Əfsuslar olsun ki, Ermənistən rəhbərləri Azərbaycanın öz çağırışlarında nə dərəcədə ciddi, nə dərəcədə qətiyyətli olduğunu sonadək dərk etmədi. Əksinə, hərbi ri托rikani artırmaqla cəbhə zonasında və ondan kənardə hücumu keçir və təxribatlar törədirdi. Ermənistən tərəfinin Tovuz istiqamətdə dövlət sərhədlərimizi pozmaq cəhdə və ölkəmizə diversiya qrupları göndərməsi közərməkdə olan müharibə ocağını daha da alovlandırdı. Bunlar ölkəmizin hərbi əməliyyatlara başlamasını qaçılmaz etdi.

Beləliklə, ordumuzun sentyabrın 27-si səhər tezdən başlayan əks-hücum əməliyyati düşməni şoka saldı. "Erməni ordusunun möglubedilməzliyi", "Ohanyan səddinin keçilməzliyi" barədə miflər alt-üst oldu. Azərbaycan Or-

dusu hər gün irəliləyərək yeni-yeni ərazilərimizi işğaldan azad etdi. Bir-birinin ardınca Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərləri düşməndən təmizləndi, Azərbaycan-İran dövlət sərhədi tam olaraq nəzarətimizə keçdi. Madagiz və Murov əməliyyatları Kəlbəcərə yol açdı və nəhayət, noyabrın 8-də Qafqazın mirvarisi olan qədim Şuşamızda hərbiçilərimiz tərəfindən Azərbaycan bayrağı dalgalandırıldı. Şuşanın alınması Prezidentimizin təbirincə desək, Ermənistən ordusunun belini qıraq, onu diz çökdürərək yalvarmağa, kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Son 200 il ərzində hissəsə hissə torpaqlarını itirmiş olan Azərbaycan, nəhayət ki, ərazi bütövlüyüünü tam olaraq bərpa etdi. Bu, tarixi qələbədir. Bu qələbənin icrəçisi rəşadətli Azərbaycan Ordusu, onun baş memarı və təminatçısı isə Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu.

27 sentyabrda başlanan və tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsi 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistən rəhbərlərinin imzalandıqları birgə bəyanatla başa çatdı. Bu bəyanat, əslində, Ermənistən hərbi kapitulasiyası idi. Beləliklə, dünya hərb tarixinin ən şəhər səhifələrinə birini yazan Azərbaycan Ordusu düşmənin hərb maşınını darmadağın etdi. Beləliklə, 2020-ci il həyatımıza pandemiya, taclı virusla mübarizə ilə kimi daxil olsa da, yaddaşımıza illərdir həsrətində olduğumuz qələbə möhürünyü vuran, həyatımızı zəhərləyən viruskimilər üzərində çalışınan qələbə ili kimi yazıldı. 44 günlük müharibədə qazandığımız möhtəşəm qələbə ilə de-faktō müstəqilliyini əbədi olaraq bərpa etdi. İtirilmiş Qarabağ yenidən və birdəfəlik qaytarmaqla 2020-ci il taleyi-mizə və tariximizə müstəqillik tariximizin qızıl səhifəsi kimi yazıldı.

**Elşən QƏNİYEV,
"Azərbaycan"**